


Fənn kataloqunda fənnin mövzularının redaktə edilməsi

Fənnin mövzularını redaktə etmək üçün:


1. Eduman sisteminə daxil olmaq lazımdır (Şəkil 1). Bunun üçün **Google Chrom** brauzerinin ünvan sətirində - **eduman.unec.edu.az** ünvanını daxil edib **Enter** düyməsi sıxılmalıdır.

Şəkil 1



2. Növbəti addımda sistemə daxil olmaq üçün istifadəçi adı və istifadəçi şifrəsini daxil edib **“Daxil ol”** düyməsi sıxılmalıdır. Nəticədə ekranda EDUMAN sisteminin əsas pəncərəsi açılacaq (Şəkil 2).

Şəkil 2



3. **Fənn kataloquna** daxil olmaq üçün ekranın sol tərəfində yerləşən menyudan **“Fənn kataloqu”** imkanı seçilməlidir (Şəkil 3).

Şəkil 3



- Dərs cədvəli
- Jurnal
- Tədris planı
- Təqvim planı
- Akademik qrup
- Fənn kataloqu**
- Fənn üzrə qrup
- Laboratoriya qrupu
- Tələbə tədris planı
- Tələbələr
- Təşkilatı struktur
- Əməkdaşlar

Nəticədə ekranda **Fənn kataloqunda** yerləşən fənnlərin siyahısı görəcəksən (Şəkil 4)

Şəkil 4

No	Kafedra	Fənnin adı	Dil	Kredit sayı	Qiymət
1	AA_İqtisadi nəzəriyyə	1904Y-01y İqtisadiyyat	Rus dili	5	
2	AA_İqtisadi nəzəriyyə	1904Y-01y İqtisadiyyat	Azərbaycan dili	5	
3	AA_Humanitar fənnlər	2707m_yeni Azərbaycan multikulturalizmi	Rus dili	6	
4	AA_Humanitar fənnlər	2707m_yeni Azərbaycan multikulturalizmi	Azərbaycan dili	6	
5	AA_Müəssisənin iqtisadiyyatı	2513Y Qida sənayesi müəssisələrində istehsalın təşkili və idarə edilməsi	Azərbaycan dili	5	
6	AA_Müəssisənin iqtisadiyyatı	2528m Sənayedə investisiya layihələndirilməsi	Rus dili	6	
7	AA_Texnoloji məşinlər və avadanlıqları	3672m Texnoloji məşin və avadanlıqların (TM və A) tarixi və metodologiyası	Rus dili	2	
8	AA_Texnoloji məşinlər və avadanlıqları	3672m Texnoloji məşin və avadanlıqların (TM və A) tarixi və metodologiyası	Azərbaycan dili	2	
9	AA_Texnoloji məşinlər və avadanlıqları	3676m Yüqəldirici və naql etdici məşinlər	Rus dili	2	
10	AA_Texnoloji məşinlər və avadanlıqları	3676m Yüqəldirici və naql etdici məşinlər	Azərbaycan dili	2	
11	AA_Texnoloji məşinlər və avadanlıqları	3673m Texnoloji məşin və avadanlıqların (TM və A) müasir problemləri	Rus dili	4	
12	AA_Texnoloji məşinlər və avadanlıqları	3673m Texnoloji məşin və avadanlıqların (TM və A) müasir problemləri	Azərbaycan dili	4	
13	AA_Texnoloji məşinlər və avadanlıqları	3675m Texnoloji məşin və avadanlıqlarının (TM və A) etibarlılığı və uzunömürlükləri	Rus dili	6	

- Növbəti addımda lazım olan kafedranın fənnləri seçilməlidir. Bunun üçün "Kafedra" adlanan açılan siyahıdan bu kafedranın adı seçilməlidir (Şəkil 5). Məsələn üçün "AA_Azərbaycan dili" kafedrası.

Şəkil 5

Azərbaycan Dövlət İqtisad Universiteti

Fənn kataloqu

Kafedra -- Hamısı -- Status Cari

Nö	Kafedra	Fənnin adı	Dil	Kredit sayı	Qiymət
1	AA_Azərbaycan dili	0203y İşgüzar yazışmalar	İngilis dili	3	
2	AA_Azərbaycan dili	0201y Azərbaycan dili və nitq mədəniyyəti	İngilis dili	5	
3	AA_Azərbaycan dili	0201y Azərbaycan dili və nitq mədəniyyəti	Rus dili	5	
4	AA_Azərbaycan dili	0203y İşgüzar yazışmalar	Azərbaycan dili	3	
5	AA_Azərbaycan dili	0202y İşgüzar əlaqələr və yazışmalar	Azərbaycan dili	4	
6	AA_Azərbaycan dili	0201y Azərbaycan dili və nitq mədəniyyəti	Azərbaycan dili	5	
7	AA_Azərbaycan dili	0202 Azərbaycan dili	Rus dili	6	
8	AA_Azərbaycan dili	0203 Azərbaycan dili	Rus dili	4	
9	AA_Azərbaycan dili	0201 Azərbaycan dili	Rus dili	5	
10	AA_Azərbaycan dili	0206 Azərbaycan dili və nitq mədəniyyəti	Rus dili	4	
11	AA_Azərbaycan dili	0205 İşgüzar azərbaycan dili	Rus dili	4	
12	AA_Azərbaycan dili	0204 Azərbaycan dili	Rus dili	4	

Nəticədə ekranda yalnız bu kafedranın fənnləri görsənəcək (Şəkil 6).

Şəkil 6

Fənn kataloqu



Kafedra AA_Azərbaycan dili Status Cari

Nö	Kafedra	Fənnin adı	Dil	Kredit sayı	Qiymət
1	AA_Azərbaycan dili	0203y İşgüzar yazışmalar	İngilis dili	3	
2	AA_Azərbaycan dili	0201y Azərbaycan dili və nitq mədəniyyəti	İngilis dili	5	
3	AA_Azərbaycan dili	0201y Azərbaycan dili və nitq mədəniyyəti	Rus dili	5	
4	AA_Azərbaycan dili	0203y İşgüzar yazışmalar	Azərbaycan dili	3	
5	AA_Azərbaycan dili	0202y İşgüzar əlaqələr və yazışmalar	Azərbaycan dili	4	
6	AA_Azərbaycan dili	0201y Azərbaycan dili və nitq mədəniyyəti	Azərbaycan dili	5	
7	AA_Azərbaycan dili	0202 Azərbaycan dili	Rus dili	6	
8	AA_Azərbaycan dili	0203 Azərbaycan dili	Rus dili	4	
9	AA_Azərbaycan dili	0201 Azərbaycan dili	Rus dili	5	
10	AA_Azərbaycan dili	0206 Azərbaycan dili və nitq mədəniyyəti	Rus dili	4	
11	AA_Azərbaycan dili	0205 İşgüzar azərbaycan dili	Rus dili	4	
12	AA_Azərbaycan dili	0204 Azərbaycan dili	Rus dili	4	

Məlumat 1 - 12 dan 12


- Növbəti addımda lazım olan fənnin mövzuları daxil və ya redaktə edilməlidir. Məsəl üçün "0201y Azərbaycan dili və nitq mədəniyyəti" fənni. Bunun üçün bu fənnin adını qeyd etdikdən sonra pəncərənin sağ yuxarı küncündə yerləşən "Redaktə" imkanı seçilməlidir (Şəkil 7).

Şəkil 7



6. Nəticədə ekranda fənnin redaktə pəncərəsi açılacaq (Şəkil 8).

Şəkil 8



Mövzuları redaktə etmək üçün bu pəncərədə "Mövzular" imkanı seçilməlidir (Şəkil 9).

Şəkil 9

Fənn kataloqu

Ümumi məlumat

Mövzular

Kafedra AA_Azərbaycan dili

Fənn 0201y Azərbaycan dili və nitq mədəniyyəti

Dil İngilis dili

Məzmun

Kredit sayı 5 Ümumi saat 150

Mühazirə saati 0 Məşğələ saati 60

Laboratoriya saati 0 Auditoriyadan kənar saat 90

Auditoriya saati 60 Həftəlik dərs yükü 4

Tətbiq et İmtina et

Nəticədə ekranda mövzuların siyahısı görəcəksən (Şəkil 10).

Şəkil 10

Fənn kataloqu

Ümumi məlumat

Mövzular

Mövzular


Yeni Redakta Sil

No	Kodu	Mövzu adı
1	01	Dil və dilçilik. Azərbaycan dilinin quruluşu və tarixi. Azərbaycan dilinin inkişafına dövlət qay...
2	02	Fonetika haqqında ümumi məlumat. Heca. Vurğu. Orfoqrafiya və orfoepiya. "Şifahi xalq əc...
3	03	Leksika. Çoxmənalı sözlər. Omonim, sinonim və antonimlər. Arxaizm və neologizmlər. Leks...
4	04	Morfologiya haqqında ümumi məlumat. İsim haqqında ümumi məlumat. "Kitab, yoxsa inte...
5	05	Sifət və say haqqında ümumi məlumat. "Azərbaycan iqtisadiyyatı müasir mərhələdə" mövz...
6	06	Əvəzlik haqqında ümumi məlumat. "N.Gəncəvi" mövzusunda nitq məşqləri.
7	07	Fel haqqında ümumi məlumat. "M.Füzuli söz haqqında" mövzusunda nitq məşqləri.
8	08	Felin təsirlənən formaları. Felin şəkilləri. "İqtisadi nəticəlik" mövzusunda nitq məşqləri.
9	09	Felin təsirlənməyən formaları. "Əsrin müqaviləsi" mövzusunda debat.
10	10	Zərf haqqında ümumi məlumat. "İşgüzar nəticəlik" mövzusunda nitq məşqləri.
11	11	Köməkçi nitq hissələri haqqında ümumi məlumat. Morfoloji sinonimlərdən istifadəni nəzər...
12	12	Sintaksis. Sintaktik əlaqələr və söz birləşmələri. "Nitq mədəniyyəti milli mədəniyyətin tərk...
13	13	Mübtəda və xəbər haqqında ümumi məlumat. "Azərbaycan dilinin inkişafına dövlət qayğıs...
14	14	Cümlənin ikinci dərəcəli üzvləri. Azərbaycan iqtisadiyyatı barədə diskussiya.
15	15	Cümlənin həmcins üzvləri. Xitab. Ara sözlər." Xətayi görkəmli dövlət xadimi və şair kimi" m...

Tətbiq et İmtina et


7. Bu siyahıya yeni mövzu əlavə etmək üçün pəncərədəki "Yeni" düyməsi sıxılmalıdır (Şəkil 10.1)

Şəkil 10.1




8. Nəticədə ekranda "Mövzular" pəncərəsi yaranacaq (Şəkil 11).

Şəkil 11



9. Bu pəncərənin "Kod" adlanan açılan siyahısından yeni mövzunun kodu seçilməlidir (Şəkil 12).


Şəkil 12



Hər bir mövzuya unikal bir kod təyin olunmalıdır. Yəni iki fəqli mövzunun eyni kodu ola bilməz. Mövzunun kodu onun tematik plandakı ardıcılığını əks etdirir. Başqa sözlə tematik plandakı 1-ci mövzunun kodu olmalıdır **01**, 2-ci mövzunun kodu olmalıdır **02** və s.

10. Mövzu hissəsinə isə yeni mövzunun adı daxil edilməlidir. Yeni mövzunu yaddaşa saxlamaq üçün isə “Tətbiq et” düyməsi sıxılmalıdır. (Şəkil 13).

Şəkil 13



Mövzular


Kod 31

Mövzu Yeni mövzu

Tətbiq et İmtina et

11. Hansısa bir mövzunu redaktə etmək üçün bu mövzunun adını qeyd etdikdən sonra “Redaktə” düyməsi sıxılmalıdır (Şəkil 14).

Şəkil 14



Fənn kataloqu

Ümumi məlumat

Mövzular

Mövzular

№	Kodu	Mövzu adı
1	01	Dil və dilçilik. Azərbaycan dilinin quruluşu və tarixi. Azərbaycan dilinin inkişafına dövlət qay...
2	02	Fonetika haqqında ümumi məlumat. Heca. Vurğu. Orfoqrafiya və orfoepiya. "Şifahi xalq əd...
3	03	Leksika. Çoxmənalı sözlər. Omonim, sinonim və antonimlər. Arxaizm və neologizmlər. Leks...
4	04	Morfologiya haqqında ümumi məlumat. İsim haqqında ümumi məlumat. "Kitab, yoxsa inte...
5	05	Sifət və say haqqında ümumi məlumat. "Azərbaycan iqtisadiyyatı müasir mərhələdə" mövz...
6	06	Əvəzlilik haqqında ümumi məlumat. "N.Gəncəvi" mövzusunda nitq məşqləri.
7	07	Fel haqqında ümumi məlumat. "M.Füzuli söz haqqında" mövzusunda nitq məşqləri.
8	08	Felin təsriflənən formaları. Felin şəkilləri. "İqtisadi natiqlik" mövzusunda nitq məşqləri.
9	09	Felin təsriflənməyən formaları. "Əsrin müqaviləsi" mövzusunda debat.
10	10	Zərf haqqında ümumi məlumat. "İşgüzar natiqlik" mövzusunda nitq məşqləri.
11	11	Köməkçi nitq hissələri haqqında ümumi məlumat. Morfoloji sinonimlərdən istifadəni nəzər...
12	12	Sintaksis. Sintaktik əlaqələr və söz birləşmələri. "Nitq mədəniyyəti milli mədəniyyətin tərk...
13	13	Mübtəda və xəbər haqqında ümumi məlumat. "Azərbaycan dilinin inkişafına dövlət qayğısı...
14	14	Cümlənin ikinci dərəcəli üzvləri. Azərbaycan iqtisadiyyatı barədə diskussiya.
15	15	Cümlənin həmcins üzvləri. Xitab. Ara sözlər." Xətayi görkəmli dövlət xadimi və şair kimi" m...

Tətbiq et İmtina et

12. Açılan pəncərədə lazımı dəyişikliklər ediləndən sonra bu dəyişiklikləri yaddaşa saxlamaq üçün “Tətbiq et” düyməsi sıxılmalıdır (Şəkil 15).

Şəkil 15

Mövzular ✕

Kod

Mövzu

Tətbiq et İmtina et

13. Hansısa mövzunu silmək üçün mövzuları əks etdirən pəncərədə bu mövzunu qeyd edib "Sil" düyməsi sıxılmalıdır (Şəkil 15).

Şəkil 15

Fənn kataloqu ✕

Ümumi məlumat

Mövzular

Mövzular

No	Kodu	Mövzu adı
17	17	Heydər Əliyev və nitq mədəniyyəti
18	18	Nitq mədəniyyətinin məqsəd və vəzifələri. Nitq mədəniyyətinin başqa elmlərlə əlaqəsi. Nitq
19	19	Natiqlik sənətinin tarixinə dair. Qədim Roma, Yunan, Qərbi Avropa, Rusiya və Azərbaycand
20	20	Natiqlik sənətinin cəmiyyətdə rolu və növləri. İqtisadi və işgüzar natiqlik natiqliyin bir növü
21	21	Nitqin hazırlanması və mərhələləri. Nitqin hazırlanmasında planın və konspektin rolu. "Müa
22	22	Nitq mədəniyyətinə verilən başlıca tələblər. Nitqin ifadəliliyi, yığcamlığı, dəqiqliyi və aydın
23	23	Şifahi və yazılı nitq. Mövzuya aid konkret nümunələr əsasında nitq məşqləri.
24	24	Ünsiyyət mədəniyyəti, danışq etikası və müraciət formaları. Danışq etikası, müraciət form
25	25	Nitq prosesində tələffüz, intonasiya, orfoepiya və orfoqrafiyanın rolu. Konkret nümunələ
26	26	Ünsiyyət vasitələri. Pauza, jest, mimika, məsafə. Mimika və jestdən istifadəni nəzərdə tuta
27	27	Dil və nitq. Sözü nitiqdə rolu. Klassiklərimiz söz haqqında
28	28	Azərbaycanın görkəmli natiqləri. Mövzu üzrə diskussiya.
29	29	Ədəbi dilin üslubları. Nümunələr əsasında nitq məşqləri
30	30	Keçilənlərin təkrarı.
31	31	Yeni mövzu


Yeni Redakt Sil

Tətbiq et İmtina et

DİQQƏT! Yadınızda saxlayın. Mövzunun silinməsi eyni zamanda Sual bankında bu mövzu ilə bağlı olan bütün sualların silinməsinə gətirəcək! Buna görə əksər hallarda mövzunu silmək yox onu redaktə etmək lazımdır!

Mövzunu silmək istəyəndə ekranda belə bir xəbərdarlıq pəncərəsi açılacaq (Şəkil 16)

Şakil 16



DIQQƏT! Silinmiş mövzunu və onunla bərabər silinən sualları geri qaytarmaq mümkün deyil. Buna görə şəkildəki xəbərdarlığa diqqətlə yanaşın.